

Təsdiq edirəm:

Elm və innovasiyalar üzrə prorektor

Hüseyn Məmmədov

“ _____ ” _____ 2022-ci il

Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin 2021/2022-ci tədris ilində əyani şöbə,
Magistratura pilləsi üzrə Müdafiə Şuralarının iş

QRAFİKİ

No	Magistrantın soyadı, adı və ata adı	İxtisaslaşma	Dissertasiya mövzusu	Böl-mə	Elmi rəhbər	Müdafiə tarixi və saati
060501- Riyaziyyat						
1.	Cabbarlı Şükufə Vüsal qızı	Hesablama diaqnostikası	Birölçülü Ştark operatoru üçün tərs spektral məsələ	a/b	professor Aqil Xanməmmədov	28.06.22 10.00
2.	Rzayeva Çinare Hüsameddin qızı	Hesablama diaqnostikası	Yarım ayrılan sərhəd şərtli Şturm-Liuvil operatoru üçün bərpa alqoritmi	a/b	professor İbrahim Nəbiyev	“-“
3.	Yəhyayev Elvin İlham oğlu	Hesablama diaqnostikası	Silindrik funksiyaların bəzi sərhəd məsələlərinin həllinə tətbiqləri	a/b	dosent Həsənov Feyruz	“-“
4.	Zamanova Nazilə Əlizamin qızı	Hesablama diaqnostikası	Çubuğun rəqsləri tənliyi üçün bəzi optimal idarəetmə məsələləri	a/b	dosent Mehdiyev Abbas	“-“
5.	Nuriyeva Səadət Rövşən qızı	Hesablama diaqnostikası	Sabit sahəli maqnit Şredinger operatorunun spektrinin dəqiq aşağı sərhəddinin analizi	a/b	professor Eyvazov Elşad	“-“
6.	Maqsudova Aytac Rza qızı	Hesablama diaqnostikası	Kəsilən əmsallı II-ci tərtib diferensial tənlik üçün səpilmənin tərs məsələsi	a/b	professor Hüseynov Hidayət	“-“
7.	Həşimova Şəbnəm Rasim qızı	Riyazi fizika	Para Parobalilik tip tənlik üçün qeyri – lokal sərhəd şərtli bir qarışıq məsələnin həlli	a/b	dosent Əhmədov Saleh	“-“
8.	Tağiyeva Gülyaz İmran	Riyazi fizika	Diferensial termobatariya üçün Zaremba tipli sərhəd şərtli qarışıq məsələyə çıxışlar	a/b	dosent Abbasova Aygün	“-“

	qızı		üsulunun tətbiqi			
9.	Qənbərova Çinarə Nail qızı	Riyazi fizika	Sərhəd şərtlərinə zamana görə törəmə daxil olan bir qarışıq məsələnin çıxıqlar üsulu ilə həlli	a/b	dosent Nəzakət Məmmədova	“-“
10.	Sadiqova Şəhla Zirəddin qızı	Riyazi fizika	Parabolik tip yüklənmiş xətti diferensial tənlik üçün inteqral sərhəd şərtli bir qarışıq məsələnin sonlu fərqlər üsulu ilə həlli	a/b	dosent Zakir Xankişiyev	
11.	Həsənova Lamiyə Vüqar qızı	Riyazi fizika	Dairədə Laplas tənliyi üçün qeyri-lokal sərhəd şərtli məsələnin həlli	a/b	dosent Hikmət Əhmədov	
12.	Hüseynova Gülnar Zakir qızı	Riyazi fizika	Parabolik tip tənlik üçün qeyri – requlyar sərhəd şərtli qarışıq məsələnin həllinin araşdırılması	a/b	dosent Hikmət Əhmədov	
060509 - Kompüter elmləri						
13.	Hüseynli Jalə Sarvan qızı	Tətbiqi riyaziyyat	Bəzi qeyri-lokal şərtli q -fərq tənliklərinin araşdırılması	a/b	professor Yaqub Şərifov	28.06.22 14.00
14.	Hüseynli Münəvvər Elşən qızı	Tətbiqi riyaziyyat	Konstruksiya elementlərinin xaricdən sıxılması zamanı böhran qüvvənin hesablanması	a/b	professor Fətullayeva	“-“
15.	Məmmədova Əruzə İlham qızı	Tətbiqi riyaziyyat	Müxtəlifliklərin interpretasiya qəfəsində Maltsev filtrləri	a/b	dosent Oqtay Məmmədov	“-“
16.	Rüstəмова Nərgiz Fikrət qızı	Tətbiqi riyaziyyat	Böyük elastiki-plastiki deformasiyaların əsas tənlikləri və onların tətbiqi	a/b	akademik Məhəmməd Mehdiyev	“-“
17.	Əzizzadə İlahə Adil qızı	Riyazi modelləşdirmə	Birgə fəaliyyətin bəzi riyazi modelləri	a/b	dosent Elnarə Məmmədova	“-“
18.	İbrahimova Aydan Nazim qızı	Riyazi modelləşdirmə	Hiperbolik tip yüklənmiş xətti diferensial tənlik üçün inteqral sərhəd şərtli bir qarışıq məsələnin sonlu fərqlər üsulu ilə həlli	a/b	dosent Zakir Xankişiyev	“-“
19.	İsmayılova Gülər Rəhman qızı	Riyazi modelləşdirmə	Koşi-Riman tənliyi üçün kvadratda qeyri-lokal sərhəd şərti daxilində məsələnin həllinin araşdırılması	a/b	professor Nihan Əliyev	“-“

060509 - Kompüter elmləri							
20.	Cəfərli Elnur Səyavuş oğlu	Kompüter sistemlərinin və şəbəkələrinin proqram təminatı	Android tətbiqlərin hazırlanmasında Kotlin proqramlaşdırma dilinin inkişafının tədqiqi	a/b	professor Məlikov	Ağasi	28.06.22 10.00
21.	İmamverdiyeva Adilə Yadigar qızı	Kompüter sistemlərinin və şəbəkələrinin proqram təminatı	Bəzi tətbiq sahələri üçün maşın təlimi metodlarının tədqiqi	a/b	t.ü.f.d.Bağirova	Sevinc	"-"
22.	Həsənov Zamin İlham oğlu	Kompüter sistemlərinin və şəbəkələrinin proqram təminatı	Web texnologiyaların tətbiqi ilə verilənlər bazasının yaradılması və tədqiqi	a/b	dosent Hicran	Mehdiyev	"-"
23.	Quliyev Xasay Faiq oğlu	Kompüter sistemlərinin və şəbəkələrinin proqram təminatı	İnformasiya texnologiyaları üzrə mütəxəssislərin informasiya veb-saytının yaradılması	a/b	dosent Camalov	Zeynal	"-"
24.	Arifli Aydan Rauf qızı	Kompüter sistemlərinin və şəbəkələrinin proqram təminatı	Qeyri-səlis aproksimasiya üsullarının Mashine larning təlimində istifadəsinin tədqiqi	a/b	baş müəllim Qurbanov	Fuad	"-"
25.	Seydiyev Sərxan Məlik oğlu	Kompüter sistemlərinin və şəbəkələrinin proqram təminatı	C# vasitəsilə düymələrin veb-animasiyasının yaradılması üçün proqram vasitələrinin hazırlanması (Разработка программных средств по созданию веб-анимации кнопок при помощи C#)	r/b	professor Məlikov	Ağasi	
26.	Kosov Pavel İqoreviç	Kompüter sistemlərinin və şəbəkələrinin proqram təminatı	Distant təhsil şəraitində müəllimin personal saytının işlənməsi və tədqiqi (Исследование и разработка персонального сайта педагога в условиях дистанционного обучения.)	r/b	dosent Mahmudzadə	Ramin	"-"
27.	Mirzəzadə Allahşükür	Kompüter sistemlərinin və	Paylanmış sistemlərin nasazlığa davamlılığının tədqiqi (Исследование	r/b	professor Əliyev	Ələkbər	"-"

	Ələsgər oğlu	şəbəkələrinin proqram təminatı	отказоустойчивости распределенных систем)			
28.	Wang Ying	Kompüter sistemlərinin və şəbəkələrinin proqram təminatı	Çoxlaylı neyron şəbəkə vasitəsilə dinamik obyektlərlə adaptiv idarəetmə (Адаптивное управление динамическими объектами посредством многослойной нейронной сети) (Adaptive control of dynamic objects by multilayer neural network)	r/b	professor Ramin Rzayev	"-"
29.	Poladova Ləman Elçin qızı	İnformatika	Müəllim kompetensiyasının artırılmasında distant təhsil üçün elektron-tədris komponentlərinin işlənməsi	a/b	dosent Mübariz Xəlilov	28.06.22 14.00
30.	Abdullazadə Yunis Kamal oğlu	İnformatika	İnformasiya təhlükəsizliyinin təmin edilməsində steqanoqrafik metodların istifadəsi	a/b	dosent Natiq Quliyev	"-"
31.	Abbasova Əminə Fəraməz qızı	İnformatika	Fəal təlim metodlarının tədqiqi və avtomatlaşdırılması üsullarının işlənməsi	a/b	dosent Yeganə Əşrəfova	"-"
32.	Quliyev Aqşin Abgül oğlu	İnformatika	İnsanların tanınması üçün olan biometrik metodların müqayisəli analizi	a/b	dosent Səxavət Talıbov	"-"
33.	Salehova Gülbəniz Nəbi qızı	İnformatika	Orta ümumtəhsil məktəblərinin yuxarı siniflərində informatika dərslərində informasiya sistemlərinin tətbiqi və işlənməsi metodikası	a/b	dosent Mübariz Xəlilov	"-"
34.	Qasimov Vüqar Cavanşir oğlu	İnformatika	Təhsildə informasiya texnologiyalarının tətbiqləri	a/b	dosent İradə Dadaşova	
35.	Əliyev Orxan Aydın oğlu	İnformatika	Bulud texnologiyalarının tədqiqi	a/b	dosent Nazlı Həsənova	
36.	Şirinov Rəyal Həbil oğlu	İnformatika	Online testlərin hazırlanması üçün alqoritm və proqram təminatının işlənməsi (Разработка алгоритма и программного обеспечения для подготовки online-тестов)	r/b	dosent Yeganə Əşrəfova	"-"

060501- Riyaziyyat

37.	Məmmədova Aytac Səməd qızı	Optimallaşdırma və optimal idarəetmə	Şerti və şərtsiz optimallaşdırma məsələsinin TPP-nin tətbiqi ilə ədədi həllinin işlənməsi	a/b	dosent Sadıq Həşimov	29.06.22 10.00
38.	Məmmədova Aytac Kənan qızı	Optimallaşdırma və optimal idarəetmə	Hiperbolik tənliklərlə izah olunan sistemlərdə optimal idarəetmə məsələlərinin həlli üçün qradient üsulları	a/b	professor Rafiq Tağıyev	“-“
39.	Bəşirzadə Nərminə Aydın qızı	Optimallaşdırma və optimal idarəetmə	Parabolik sistemlər üçün optimal idarəetmə məsələlərinin təqribi həlli	a/b	professor Rafiq Tağıyev	“-“
40.	Cəlilova Leyla Loğman qızı	Optimallaşdırma və optimal idarəetmə	Bir sinif hiperbolik sistemlər üçün optimal idarəetmə məsələsinin tətbiqi	a/b	baş müəllim Fəxrəddin Əhmədov	“-“
41.	Məmmədova Südəbə Tahir qızı	Optimallaşdırma və optimal idarəetmə	Paylanmış sistemlər üçün bir parametrik identifikasiya məsələsinin ədədi həlli	a/b	dosent Anar Rəhimov	“-“

060509 - Kompüter elmləri

42.	Əliyeva Günel Fikrət qızı	Optimal idarəetmənin riyazi iqtisadi üsulları	İstehsal funksiyaları ilə Azərbaycanda ÜDM- in optimal artım tempinin qiymətləndirilməsi	a/b	professor Yadulla Həsənlı	29.06.22 10.00
43.	Qasımlı Minayə Yaşar qızı	Optimal idarəetmənin riyazi iqtisadi üsulları	Təsərrüfat əlaqələrinin optimal təşkili.	a/b	i.ü.f.d. Fəxrəddin Məmmədov	“-“
44.	Baxşeyişli Gülənbər Şəfahət qızı	Optimal idarəetmənin riyazi iqtisadi üsulları	Ekoloji tullantıların optimal idarə olunması	a/b	dosent Aytəkin Əfəndiyeva	
45.	Quliyeva Sona Vahib qızı	İqtisadi fəaliyyətin riyazi və informasiya təminatı	İnternet-marketingin effektivliyinin yüksəldilməsi məsələlərinin təhlili	a/b	dosent Nərmin Quliyeva	29.06.22 14.00
46.	Salmanova	İqtisadi fəaliyyətin	Müasir informasiya texnologiyalarının	a/b	professor Ramiz	“-“

	Rəvanə Vüqar qızı	riyazi və informasiya təminatı	Azərbaycan Respublikasında biznes fəaliyyətinin inkişafında idarəetmənin formalaşmasında rolu		İsgəndərov	
47.	Bayramova Könül Etibar qızı	İqtisadi fəaliyyətin riyazi və informasiya təminatı	Qazpaylayıcı stansiyalarının informasiya sistemlərinin tədqiqi	a/b	dosent Namiq Baxışov	
48.	Pənahlı Nurənə Nadir qızı	İqtisadi fəaliyyətin riyazi və informasiya təminatı	Azərbaycan iqtisadiyyatında qeyri-ənənəvi enerji növlərinin səmərəli istifadəsi imkanlarının neyro-qeyri-səlis üsullarla araşdırılması	a/b	dosent Reyhan Şıxlinskaya	
49.	Quliyeva Nərin Mehəmməd qızı	İqtisadi informasiya sistemləri	Ekonometrik modelləşdirmə riyazi-iqtisadi modelləşdirmə növü kimi (informasiya texnologiyalarının bir növü olan rabitə sistemi timsalında)	a/b	dosent Gülarə Rəhimova	“-“
50.	Hüseynli Lamiyə Həzi qızı	İqtisadi informasiya sistemləri	İqtisadiyyatın dövlət tənzimlənməsində ehtiyatlarla idarə olunma probleminin təhlili	a/b	dosent Rafiq Quliyev	“-“
51.	Babayev Rəsul Fəxrəddin oğlu	İqtisadi informasiya sistemləri	Havanın proqnozlaşdırılmasında informasiya sistemlərinin tətbiqi istiqamətləri	a/b	dosent Namiq Baxışov	“-“
060501- Riyaziyyat						
52.	Nuriyeva Nərgiz Ədalət qızı	Ehtimal nəzəriyyəsi və riyazi statistika	Dinamik sistemlərin çıxış təsadüfi funksiyasının paylanma sıxlığının Ermit polinomları üzrə ayrılış məsələlərinin araşdırılması	a/b	dosent Qurban Qasımov	29.06.22 10.00
53.	Zamanova Rövşanə Aqil qızı	Ehtimal nəzəriyyəsi və riyazi statistika	Optimal xətti sistemlərin çəki funksiyalarının təyin olunma tənliklərinin Maple paketində tədqiq	a/b	dosent Qurban Qasımov	“-“
54.	Rəhimli Lələ Vidadi qızı	Ehtimal nəzəriyyəsi və	Kəsilməz zamanlı bəzi stoxastik maliyyə modelləri	a/b	professor Rövşən Əliyev	“-“

		riyazi statistika					
55.	Əliyeva Məryəm Vidadi qızı	Ehtimal nəzəriyyəsi və riyazi statistika	Sığortada müştərək iddiaların paylanması və aproksimasiyası	a/b	dosent Ağayeva	Mirvari	“-“
56.	Əhmədli İsmət Əbülfət qızı	Ehtimal nəzəriyyəsi və riyazi statistika	İddialı ölçüyə malik proseslərin tədqiqi	a/b	dosent Ağayeva	Mirvari	“-“
57.	Fətəliyeva Səbinə Elşad qızı	Əməliyyatlar tədqiqi və sistemli təhlil	Bəzi iqtisadi modellərin ekonometrik təhlili	a/b	dosent Qasımov	Qurban	“-“
58.	Paşazadə Zərifə Qalib qızı	Əməliyyatlar tədqiqi və sistemli təhlil	Qeyri-səlis bəzi sığorta modellərinin tədqiqi	a/b	professor Əliyev	Rövşən	“-“
59.	Qarayeva Gültəkin Xaləddin qızı	Əməliyyatlar tədqiqi və sistemli təhlil	Qeyri-səlis paramertli ehtimal paylanması və onların tətbiqləri	a/b	professor Əliyev	Rövşən	
60.	Əsədova Dünya Rahib qızı	Əməliyyatlar tədqiqi və sistemli təhlil	Qərar qəbulatmanın iki kriteriyalı məsələsi və onun tətbiqi	a/b	dosent Məmmədova	Elnarə	
61.	Allahverdiyeva Leyla Telman qızı	Əməliyyatlar tədqiqi və sistemli təhlil	Əməliyyatlar tədqiqinin bəzi məsələləri üçün ayrılış sxemi	a/b	dosent Məmmədova	Elnarə	
060501- Riyaziyyat							
62.	Məmmədzadə Ceyran Faiq qızı	Diskret sistemlər	Bir sinif tamədəli proqramlaşdırma məsələsində qızıl bölmə prinsipi ilə zəmanətli suboptimal həllərin tapılması və xətlərin qiymətləndirilməsi.	a/b	professor Məmmədov	Knyaz	29.06.22 14.00
63.	Novruzəliyev Zamin Bayraməli oğlu	Diskret sistemlər	Parametrik qradiyent alqoritmlərin qurulması və onların xətasının araşdırılması.	a/b	professor Ramazanov	Əli	“-“
64.	Xəlilova Jalə Elman qızı	Diskret sistemlər	Bəzi iqtisadi və iqtisadi-ekoloji proseslərin optimal idarə olunması məsələsinin tədqiqi.	a/b	dosent Sabir Həmidov		“-“
65.	Fərzalızadə Könül Yalçın	Diskret sistemlər	Bir meyl edən arqumentli diferensial tənliklər sistemi ilə təsvir olunan minimaks optimal	a/b	dosent Jalə Əhmədova		“-“

	qızı		idarəetmə məsələsində optimallıq şərtləri.				
66.	Orucova Nuridə Şafa qızı	Riyazi kibernetika	Bir və çoxməhdudiyətli bul proqramlaşdırılması məsələlərində Laqranj tipli funksiyaların qurulması, xassələri və minimallaşma alqoritmləri.	a/b	professor Mənsimov	Kamil	“-“
67.	Nağızadə Nuranə Firdovsi qızı	Riyazi kibernetika	Gecikməyə malik ikinci tərtib hiperbolik tənliklərlə təsvir olunan bir optimal idarəetmə məsələsində optimallıq şərtləri.	a/b	professor Mənsimov	Kamil	“-“
68.	Eminova Səhər Nizami qızı	Riyazi kibernetika	Sərhəd şərtinin köməyi ilə idarə olunan bir və iki parametrlili optimal idarə məsələsində optimallıq şərtləri.	a/b	dosent Səadət Əliyeva		“-“
69.	Məmmədova Aynur Niymət qızı	Riyazi kibernetika	Bir diskret oyun məsələsində Neş mənada tarazlıq nöqtələrinin varlığı üçün zəruri və kafi şərt.	a/b	professor Mənsimov	Kamil	“-“

Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı:

Məhəmməd Mehdiyev